

**KİŞİ İDMAN GİMNASTİKASI VƏ AKROBATİKA GİMNASTİKASI
ÜZRƏ 28-Cİ, QADIN İDMAN GİMNASTİKASI ÜZRƏ 7-Cİ
AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ BAKI ÇEMPİONATI
14-16 mart 2023-cü il**

14 mart 2023-cü il

12:00-13:30

Qrup 1

***QİG** – Uşaqlar (2013-2014-cü il), yeniyetmələr (2011-2012-ci il) / dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar

***KİG** – Kiçiklər (2016-cı il), balacalar (2014-2015-ci il), uşaqlar (2012-2013-cü il), yeniyetmələr (2010-2011-ci il) / sərbəst hərəkətlər, paralel qollar, halqalar

13:30-14:30

Qrup 2

QİG – Yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) / dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar

KİG – Gənclər B (2008-2009-cu il), gənclər A (2006-2007-ci il), böyüklər (2005-ci il və daha böyük) / sərbəst hərəkətlər, paralel qollar, halqalar

14:30-15:30

Fasilə

15:30-16:45

Qrup 3

***AKG: Balans hərəkətləri** – Balacalar (2008-2017-ci il) / qadın cütlükləri, qarışıq cütlüklər, qadın qrupları. Uşaqlar (2007-2012-ci il) / qadın qrupları, yeniyetmələr (2005-2012-ci il) / qadın cütlükləri, qarışıq cütlüklər, kişi cütlükləri, qadın qrupları. Gənclər (2004-2010-cu il) / qarışıq cütlüklər, qadın qrupları. Böyüklər (2008-ci il və daha böyük) qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları.

15 mart 2023-cü il

12:00-13:30

Qrup 1

***QİG** – Uşaqlar (2013-2014-cü il), yeniyetmələr (2011-2012-ci il) / gimnastika tiri, sərbəst hərəkətlər

***KİG** – Kiçiklər (2016-cı il), balacalar (2014-2015-ci il), uşaqlar (2012-2013-cü il), yeniyetmələr (2010-2011-ci il) / dayaqlı tullanma, dəstəli at, turnik

13:30-13:45

Mükafatlandırma mərasimi / **QİG** – Uşaqlar (2013-2014-cü il), yeniyetmələr (2011-2012-ci il). **KİG** - Kiçiklər (2016-cı il)

13:45-14:45

Qrup 2

QİG – Yeniyetmələr (2011-2012-ci il) , gənclər (2008-2010-cu il) / gimnastika tiri, sərbəst hərəkətlər

KİG – Gənclər B (2008-2009-cu il), gənclər A (2006-2007-ci il), böyüklər (2005-ci il və daha böyük) / dayaqlı tullanma, dəstəli at, turnik

14:45-15:00

Mükafatlandırma mərasimi / **QİG** – Yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) **KİG** – Böyüklər (2005-ci il və daha böyük) / müsabiqədən kənar

15:00-15:45

Fasilə

15:45-17:00

Qrup 3

***AKG: Temp hərəkətləri** – Balacalar (2008-2017-ci il) / qadın cütlükləri, qarışıq cütlüklər, qadın qrupları. Uşaqlar (2007-2012-ci il) / qadın qrupları, yeniyetmələr (2005-2012-ci il) / qadın cütlükləri, qarışıq cütlüklər, kişi cütlükləri, qadın qrupları. Gənclər (2004-2010-cu il) / qarışıq cütlüklər, qadın qrupları.

**KİŞİ İDMAN GİMNASTİKASI VƏ AKROBATİKA GİMNASTİKASI
ÜZRƏ 28-Cİ, QADIN İDMAN GİMNASTİKASI ÜZRƏ 7-Cİ
AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ BAKI ÇEMPİONATI**

14-16 mart 2023-cü il

Böyüklər (2008-ci il və daha böyük) qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları.

17:00-17:15 Mükafatlandırma mərasimi / **AKG** - Balacalar (2008-2017-ci il) / qadın cütlükləri, qarışıq cütlüklər, qadın qrupları.

16 mart 2023-cü il

10:00-12:30 Qrup 1
***KİG** – Balacalar (2014-2015-ci il), uşaqlar (2012-2013-cü il), yeniyetmələr (2010-2011-ci il) / sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, dəstəli at, turnik

12:30-12:45 Mükafatlandırma mərasimi / **KİG** - Balacalar (2014-2015-ci il), uşaqlar (2012-2013-cü il), yeniyetmələr (2010-2011-ci il)

12:45-13:45 Fasilə

13:45-16:45 Qrup 2 FİNAL
KİG – Gənclər B (2008-2009-cu il), Gənclər A (2006-2007-ci il), böyüklər (2005-ci il və daha böyük) / sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, dəstəli at, turnik

16:45-17:15 Mükafatlandırma mərasimi / **KİG** – Gənclər B (2008-2009-cu il), gənclər A (2006-2007-ci il), böyüklər (2005-ci il və daha böyük)

17:15-17:30 Fasilə

17:30-18:45 Qrup 3
***AKG: Qarışıq hərəkətlər** – Uşaqlar (2007-2012-ci il) / qadın qrupları, yeniyetmələr (2005-2012-ci il) / qadın cütlükləri, qarışıq cütlüklər, kişi cütlükləri, qadın qrupları. Gənclər (2004-2010-cu il) / qarışıq cütlüklər, qadın qrupları. Böyüklər (2008-ci il və daha böyük) qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları.

18:45-19:00 Mükafatlandırma mərasimi / **AKG** - Uşaqlar (2007-2012-ci il) / qadın qrupları, yeniyetmələr (2005-2012-ci il) / qadın cütlükləri, qarışıq cütlüklər, kişi cütlükləri, qadın qrupları. Gənclər (2004-2010-cu il) / qarışıq cütlüklər, qadın qrupları. Böyüklər (2008-ci il və daha böyük) qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları.

***QİG** – Qadın idman gimnastikası

***KİG** – Kişi idman gimnastikası

***AKG** – Akrobatika gimnastikası